

**Sakir ALBALIYEV**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*

*AMEA Folklor İnstitutu*

*E-mail: albaliyevshakir@rambler.ru*

*Orcid:0000 - 0002 - 4261 - 3054*

*<https://doi.org/10.59849/2309-7949.2024.2.98>*



## ƏTA TƏRZİBAŞI TƏZKİRƏÇİ VƏ FOLKLORŞÜNAS KİMİ

**Açar sözlər:** Əta Tərzibaşı, folklor, təzkirəçi, folklorşünas, İraq-türkman

### SUMMARY

#### **Ata Tarzibashi as a memoirist and a folklorist**

In the article it is said about the intellectual sacrifice of the Iraq-Turkmen scientist Ata Tarzibashi for the sake of his people. The references are made to the researches by Professor Gazanfar Pashayev and the monographic book by PhD Sakina Gaibaliyeva as the sources. Ata Tarzibashi's literary and folkloristic activities were shown and it was mentioned that he had made an important contribution to works at the level of the literature review.

In the article it was noted that a scientist, a journalist, a literary critic, a folklorist, who is connected with his native Turkmen people with his soul and blood, tirelessly serve his people. It is justified that his love is connected with our native Azerbaijan from the heart and it was stated that he was the founder of literary and cultural relations between our nations.

In the light of the study of Ata Tarzibashi's activity and life path, the heart of an intellectual burning for the people and the native land is clearly visible. In fact, an intellectual builds a statue of eternal life in his memory by serving his nation and country with his heart and soul. On the occasion of the 100th anniversary of Ata Tarzibashi's memory is a proof of it and this appreciation is reflected throughout the article.

**Key words:** Ata Tarzibashi, folklore, memoirist, folklorist, Iraq-Turkmen

### Резюме

#### **Ата Тарзибаши как мемуарист и фольклорист**

В статье говорится об интеллектуальной жертве иракско-туркменского учёного Аты Тарзивиши ради своего народа. В качестве источников приведены ссылки на исследования профессора Газанфара Пашаева и монографическую книгу доктора философии Сакины Гайбалиевой. Была показана литературная и фольклористская деятельность Аты Тарзивиши и отмечено, что он внес важный вклад в работы на уровне литературного обзора.

В статье отмечалось, что учёный, журналист, литературный критик, фольклорист, душой и кровью связанный с родным туркменским народом, неустанно служит своему народу. Обосновано, что его любовь от всего сердца связана с нашим родным Азербайджаном, и сказано, что он был основоположником литературных и культурных связей между нашими народами.

В свете изучения деятельности и жизненного пути Аты Тарзивиши отчетливо видна суть интеллектуального горения за народ и родную землю. Фактически, интеллектуал строит статую вечной жизни в своей памяти, служа своему народу и стране всем сердцем и душой. 100-летие памяти Аты Тарзивиши является тому подтверждением, и эта оценка отражена на протяжении всей статьи.

**Ключевые слова:** Ата Тарзивиши, фольклор, мемуарист, фольклорист, ирако-туркмены.

Professor Qəzənfər Paşayevin tərtib etdiyi "İraq-Türkman poeziya antologiyası" (2) kitabına yazdığı ön sözdə prof. dr. Suphi Saatçı yazır: "İraq Türkmanelinin qiymətli alimi və böyük araştırmacısı Av. Ata Tərzibaşının (Kərkük, 1924-2016) şah əsəri olan "Kərkük Şairləri" adlı külliyyatı 13 cilddə çıxıb. İlk cildi 1963

yılında basılan “Kərkük Şairləri”nin 12 cildi 2006 yılında tamamlandı. Bu külliyatın latin əlifbasına çeviri işi yapılmışken rəhmətli Tərzibaşı 13 cildi də 2013 yılında bastırmış və son cild də bu çeviriyyə əlavə edilmişdi.

Böyləcə əski hərflərlə 13 cilttən ibarət “Kərkük Şairləri” 4 kitap halında İstanbulda (2013) Ötüken Nəşriyatı tərəfindən basılmışdır. Birinci kitapta 1., 2. ciltlər; ikinci kitapta 3., 4., 5. ciltlər; üçüncü kitapta 6., 7., 8., 9. ciltlər; dördüncü kitapta isə 10., 11., 12. və 13. ciltlər yer almışdır.

Ata Tərzibaşı külliyatına “Kərkük Şairləri” adını verməklə sadəcə mərkəz Kərküktdə yetişən şairləri degil, Kərkük və dolaylarında yetişən şairləri də içində almıştır. Başka bir deyişlə Kərküktdən başqa Tuzxurmatu, Daquq, Kifri və Tazəhurmatu gibi yörələri də içində almıştır. Nətəkim Tuzhurmatudan Hasan Görəm (1922-1995), Ali Marufoğlu (1927-2018), Tuzhurmatu Yengicə doğumlu Əbdül-xalıq Bayatlı (1930-2013), Xeyrulla Bəlləvoğlu (1932-1987) və Məhəmməd Mehdi Bayat (1952-2013) antolojiyə alınmışdır. Bunun gibi Daquqtan Rəşid Ali Daquqlu (1914-1975) ilə Talip Semin Daquqlu (1952-1992), Kifridən Hulusi Abdülkadir (1890-1945), Mehmet Hamlegil (1899-1965), Şekibə Vandavi (1940-2000) və İsmət Özcan (1946-1994); Tazəhurmatudan Mustafa Kamal Dəndən (1934-2017); Türkalan köyündən Ümmü Nedimə (1941-2004) və Kümbətlər köyündən də Sabah Karaaltın (1956-2006) kitapta yer almışlardır” (səh.5).

Bu fikirlərdən Əta Tərzibaşının ədəbi istiqamətdə gördüyü ağır və gərgin əməyinin – təzkirəçilik fəaliyyətinin üstünə işq düşür. Kitaba yazılmış digər bir ön sözə isə Türkmaneli Mədəniyyət Mərkəzi Başkanı dr.Mustafa Ziya yazır: “İraq-Türkman ədəbiyyatının ən gəlmiş dalı şeirdir və binlərcə şeir yazan bulunur. Fəqət ədəbi dəgərə sahip olan və tarixə mal olabilən şeir mətinlərini seçməyi ən gözəl şəkildə böyük ustad Ata Tərzibaşı yapmışdır. Tərzibaşı, həyatının əlli il-dən çoxunu 13 ciltlik “Kərkük Şairləri” və 3 ciltlik “Erbil Şairləri” kitaplarına həsr etmiş, möhtəşəm bir şeir antologiyası ortaya qoymuşdur. Tərzibaşının əsərlərinin bir çoxunu kəndi ələştirəl və mukayisəli üslubuya Azərbaycan oxucusuna çatdırıb böyük elm xadimi Qəzənfər Paşayev, bu antologiyasında da Tərzibaşının kitaplarını əsas almışdır. Deməli ki, kaynak möhkəm və Paşayevin o təməl üstündə tiktigi bina sağlamdır.

Ata Tərzibaşı böyük bir folklor tədqiqatçısı olmanın yanında çox iyi bir təzkirəçidir. Füzulidən bugünə qədərə Türkman şairlərinin həyatlarını yazmış və şeirlərindən örnekleri toplamışdır. Fəqət Tərzibaşı yaşıyan şairlərə və sərbəst şeir örneklerinə də pək yer verməmişdir. Son yıllarda Tərzibaşı, antologiyasında birkaç yaşıyan şairi ələ almışdır. Erbil Şairləri kitabında isə, bir istisna olaraq – Tərzibaşı Erbil şəhrinin Türklüğünü ispat etmək amacıyla bir çox həyatta olan şairi kitabına almışdır. Dolayısıyla Tərzibaşının kitabında daha çox əruz vəzniylə və qismən heca vəzniylə yazan şairləri görmək mümkündür” (2, 9 - 10).

Bunun ardınca gələn kitabın tərtibatçısı professor Qəzənfər Paşayevin ön sözdə də biz eynilə Əta Tərzibaşının gərgin əməyilə bağlı eyni qədirbilənliliyi görürük: “İraq-Türkman poeziya antologiyası” kərküklü alim Əta Tərzibaşının onilliklər boyu ağır zəhmətə qatlaşaraq 1963-cü ildən çapına başladığı 13 cilddən ibarət “Kərkük şairləri” və 3 cildlik “Örbil şairləri” adlı tədqiqat əsərləri əsasında hazırlanmışdır. Şairlərin tərcüməyi-halı və yaradıcılıqları barədə elmi informasiya və şeirlərindən örnekler də Əta Tərzibaşının adı keçən kitablarından götürülmüşdür.

Əta Tərzibaşı bu möhtəşəm abidəni yaradarkən Əhdil Bağdadi, Şəhrəbanlı Əbdülqadir Hatib, Hicri Dədə və başqa təzkirəçilərin əsərlərindən faydalananmışdır.

O, görəcəyi işin miqyas və mahiyyətini hələ 1963-cü ildə çap etdirdiyi “Kərkük şairləri” (Bağdad, I cild, 1963) kitabına yazdığı “Ön söz”də vurğulamışdır: “Kitabımızda kərküklü şairlərin həyatlarını əldən gəldiyi qədər bir yana sapmadan geniş bir şəkildə anlatmağa, şeir və nəşr əsərlərindən örnəklər verməyə çalışdım ki, bununla da əsərə “Kərkük də Türkman Ədəbiyyatı antologiyası” vəsfi ni qazandırmaq amacını güdmüş oldum”.

Göründüyü kimi, Əta Tərzibaşı “Kərkük şairləri” və “Ərbil şairləri” kitabları ilə İraq türkman ədəbiyyatı tarixi haqqında müəyyən təsəvvür yaradan zəngin bədii və elmi məxəzələrdən ibarət əsər ortaya qoymuş və ümumtürk ədəbiyyatında, ustadin təbirincə desək, “söñük qalan” bir boşluğu doldurmağa çalışmışdır.

Fikir verirsinizmi, Əta Tərzibaşı İraq-Türkman ədəbiyyatı tarixindən söz açır. Məsələ burasındadır ki, İraq-Türkman şairləri Azərbaycanda olduğu kimi nəşrlə də məşğul olurlar. Əta Tərzibaşı hətta onların bəzisinin nəşr yaradıcılığının daha üstün olduğunu qeyd etmiş, şairlərin nəşr sahəsindəki, yaradıcılığını da tədqiqat süzgəcindən keçirmiş, örnəklər vermişdir. Biz yalnız poeziya antologiyasını hazırladığımıza görə bu sahəyə toxunmadıq.

Əta Tərzibaşı böyük tədqiqat işi aparıb və Hicri Dədə, Növrəs Əbdürəzaq, Şeyx Əbdürəhman, Rasih, Şeyxoğlu, Növrəs Salih, Əsəd Naib, Molla Məhəmməd Sadiq, Osman Məzəlum, Əli Marufoğlu, Nəsrin Ərbil və bir çox başqalarının hər birinin həyat və yaradıcılığına 15-40 səhifə yer ayırmışdır” (2, 13 - 14).

Bu minvalla Qəzənfər müəllim Əta Tərzibaşının fəaliyyətini yüksək dəyərləndirir, onun İraq-Türkman ədəbiyyatının toplanması, qorunması, təbliği istiqamətindəki yorulmaz və ardıcıl xidmətlərdən qədirbilənlək hissi ilə söz açır:

“İraq-Türkman poeziya antologiyası”nın 2-ci kitabına (3) yazdığı “Ön söz”də isə professor Qəzənfər Paşayev göstərir ki, “Azərbaycan Sovet Ensiklopediyasında Kərkük ədəbiyyatşunaslıq elminin patriarxi, görkəmli folklorşunas və ədəbiyyatşunas alım Əta Tərzibaşıya da yer verilmişdir.

Qeyd etməyə dəyər ki, Əta Tərzibaşı Azərbaycanda keçən əsrin 60-70-ci illərindən yaxşı tanınır. Onun kitabları əsasında “Kərkük bayatıları” (1968), “Arzu-Qəmbər dastanı” (1971), “Kərkük mahniları” (1973), “İraq-Kərkük atalar sözləri” (1978), “İraq-Kərkük bayatıları” (1984) kitabları nəşr olunmuşdur. Odur ki, Əta Tərzibaşı haqqında “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” adlı ensiklopedik məlumat kitabında və Azərbaycan Sovet Ensiklopediyasında ocerklərin verilməsi təbiiidir.

Təəssüf ki, akademik Məmməd Arif Dadaşzadənin təşəbbüsü ilə onu ədəbiyelmi əlaqələrimiz yolunda müstəsna xidmətlərinə görə vaxtilə Azərbaycan Elmlər Akademiyasına fəxri üzv seçmək məsələsi gündəmə gələndə Əta Tərzibaşı İraqda siyasi durumu və rejimin qəddarlığını nəzərə alaraq, bu yüksək fəxri adı almaqdan imtina etdi (Ətraflı məlumat üçün bax: 4, 40-41).

Göründüyü kimi, hörmətli professorumuz Qəzənfər müəllim Əta Tərzibaşını “Kərkük ədəbiyyatşunaslığının patriarxi” kimi dəyərləndirir, onun bu sahədəki xidmətlərinin, necə deyərlər, yiğcam xülasəsini verir ki, bu da bizdə mühüm, dolğun təsəvvürlər formalaşdırır. Bu fikirlərdə biz Əta Tərzibaşının kərkük folklorunun – bayatıların, mahniların, atalar sözləri, dastanlarının da toplanması, nəşri sahəsində fədakarlığını görürük.

Mən Əta Tərzibaşı ilə bağlı bu yazımnda əbəs yerə dəfələrlə prof. Q.Paşayev-dən sitatlar gətirmirəm. Axi İraq-Türkman dünyasını bizim üzümüzə açan məhz Qəzənfər müəllim olmuşdur. Biz bunun təsdiqini Arəstə Paşayevanın tərtibçiliyi

ilə işiq üzü görən “Kərkük sevdalı elm adamı” (“Təhsil” 2013, 232) kitabından da apaydin şəkildə görünür. Kitabın annotasiyasına göz yetirmək bəs edər ki, buna şahid olaq: “XX əsrin 70-ci illərindən günümüzdək prof. Qəzənfər Paşayevin yaradıcılığına həsr olunan elmi və elmi-publisistik yazıları içində alan bu kitabın 1-ci bölümündə Türkiyə və İraqda türkçə və ərəbcə çıxan və Quzey Azərbaycanda çap olunan məqalələr yer alır. İkinci bölümde görkəmli alim və qələm sahiblərinin Prof. Q.Paşayev haqqında ürək sözləri verilmişdir. Üçüncü bölümde Türkiyə və İraqda türkçə çıxan, lakin Azərbaycanda işiq üzü görməyən məqalələr toplanmışdır. Kitabda Q.Paşayevin həyatı, yaradıcılığı və çap etdirdiyi əsərləri barədə məlumat, eləcə də həmin kitabların üz qabığı tarixi ardıcılıqla təqdim edilir.

Görkəmli alimlərdən Prof.Dr. İhsan Doğramacı, Prof.Dr. Sübhi Saatçi, Prof.Dr. Mahir Naqib, Prof.Dr. Mustafa Arqunşah, Prof.Dr. İsa Özqan, Prof.Dr. Cəlal Ərtuq, Prof.Dr. Babək Qurbanov, Prof.Dr. Əflatun Nemətzadə və bir çox başqalarının yazılarında prof. Paşayevin gördüyü gərəklilişin miqyası gündəmə gətirilir”.

İndi də biz həmin kitabda yer almış yazılarından birinə – Mövlud Taha Qayaçının “Onu sevməmək olmur” məqaləsindən bir parçaya diqqət kəsilsək, İraq-Azərbaycan mədəni əlaqələrinin qurulmasında prof. Q.Paşayevin fədakarlığından hali olarıq! “İraq türkmanları ilə Azərbaycan türkləri arasında çağdaş kültür körpüsünün teməl daşını atma şərəfini Rəsul Rza pay etmişdir. Kərkükə yapdığı qısa ziyarəti sırasında xocamız Əta Tərzibaşının üçcildlik “Kərkük xoyrat və maaniləri” kitabını əldə edən Rəsul Rzani – Azərbaycanda sərbəst şeir cığırını açıb dərinləşdirən ünlü şairi bu xalq yaradıcılığı nümunələri elə təsirləndirmişdi ki, onun çalışmaları Azərbaycanda bayati janrına rəğbəti bir dönüşə gətirib çıxardı.

Əta bəyin adı keçən kitabı elm adamları tərəfindən çox mühüm və zəruri sayılmış, çoxsaylı araşdırılara mövzu olmuş, bir çox ədəbiyyatının könlündə səltənət taxtını qurmuşdu. Bu vadidə könül verən gənc nəslin nümayəndələrindən biri də Qəzənfər Paşayev olmuşdur. Qəzənfər İraqda fəaliyyət göstərən Sovet şirkətində çalışarkən, fürsətdən yararlanaraq xalqa xidmət göstərmişdir. Q.Paşayev İraqda işlədiyi altı ilə ərzində böyük əlaqələr qurmuş, bol-bol material toplamış, dəyərli işlər görmüşdür. Siyasi baxımdan zorakılıqlarla qarşı-qarşıya qaldığı da olmuşdu.

Onunla tanışlıq mənə Bağdadda “Qardaşlıq” ocağında qismət olmuşdu. Sağlam, dinamik qəzet müxbirləri kimi bir əlində qeyd dəftəri, bir əlində maqnitofon qeyd edir, səs yazırıdı. Sovet rejimi dönəmi idi. Kommunizm kabusu İraqı da caynağına almışdı. Kommunistlər 1959-cu ildə Kərkük də qətlam törətmisdir. Bizlərdə Qəzənfər Paşayevə münasibət başqa idi. Azəri olduğu yardımına yetmişdi. Çünkü azərilər də Sovet rejiminin qurbəni hesab olunurdu. Bununla belə, Qəzənfər ürəyini açıb kimliyini göstərə bilməzdi. O, Abbas Zamanov kimi millətçi adı qazanmışlardan söz açaraq pasport kimi istifadə edirdi. Sovet pasportu daşıdığı üçün kritik suallarla qarşılaşdı, kəndi inancı açısından cavab verməmək nəticəsində çəkdiyi sıxlıqları, ölçülü-biçili danışma və davranışlarına rəğmən o, Sovet Bağdad Elçiliyində nəzərdən düşmüş və izlənmişdi. Onu Sovetlərin əleyhdarları Türkmanlarla yaxınlaşmasına, Türkman “qardaşlıq” ocağına ayaq açmasına, “Qardaşlıq” dərgisində yazı yazdığını görə suçlamışdı. Amma Qəzənfər Paşayev diplomatik və açıqgözlük fərasəti ilə fəlakəti adlamayı bacarmışdı.

Çox vəfəli olan bu dostumla anılacaq anlarım kitab dolduracaq qədər çoxdur. Bu yazımında ancaq bir olay üzərində duracağam. 1966-cı ildə Qəzənfər material toplamaq üçün Kərkükə gəlmışdı” (64-65).

Məncə, bu 3-4 abzaslıq mətnində həm Qəzənfər müəllimin, həm Xalq şairi Rəsul Rzanın, həm də Əta Tərzibaşının ədəbi-mədəni əlaqələrimizin qurulmasında və möhkəmləndiril- məsindəki mühüm xidmətlərini tam aydınlığı ilə təsəvvürümüzdə canlandırma bilərik. Burada o dövrə nəzərən “Gənc nəslin nümayəndəsi” olaraq təqdim olunan Qəzənfər müəllim məhz gəncliyindən bu günə kimi həyatını, elmi fəaliyyətini İraq-Türkman ədəbiyyatı, folkloru, dili, mədəniyyəti və s. mədəni əlaqələrin qurulması, möhkəmləndirilməsinə həsr etdi. Bunun bariz bir nümunəsi də onun Əta Tərzibaşını bizim ədəbi-elmi aləmə təqdim etməsidir ki, bu gün biz bu mövzudan danışarkən Qəzənfər məllimin yazdıqlarına istinad etmədən ötüşə bilmirik. Eləcə də bu mövzuda ərsəyə gələn dissertasiyalar, araşdırırmalar, kitablar və s. də öz kökünü-rişəsini Qəzənfər Paşayevin qurduğu Türkmaneli – Azərbaycan mənəvi qardaşlıq körpüsündən keçməklə götürür. “İraq-Türkman ləhcəsi” (“Elm”, 2004), Kübra Quliyevanın “İraq-Türkman ləhcəsinin leksikası” (“Elm və təhsil”, 2022) və başqa bu qisim kitabları buna əyani nümunə götirə bilərik.

Filologiya üzrə fəlsəfə doktoru Səkinə Qaybaliyeva “İraq-Türkman folklor mühiti” monoqrafiyasının (1) “İraqda Türkman folklorunun tədqiqatçıları” adlı fəsliндə Əta Tərzibaşıya lap başda xüsusi yer ayırıb: “İraq türkmanlarının və bütövlükdə türk dünyasının XX əsrədə yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri Əta Tərzibaşı xalqın tarixi keçmişinin, milli-mənəvi zənginliyinin ən bariz göstəriciləri – dil, folklor, ədəbiyyat, mətbuat və s. kimi mühüm sahələrdə yorulmadan çalışmış, fundamental əsərlər yaratmışdır. Əsl adı Ətaullah (Allahın töhfəsi, payı) olan bu dəyərli alim, həqiqətən, Allahın onun xalqına bəxş etdiyi əvəzsiz bir nemətdir. Əta Tərzibaşı 14 noyabr 1924-cü ildə İraqda Kərkükün Bulaq məhəlləsində anadan olmuşdur. O, Kərkükün Piryadi məhəlləsində ibtidai məktəbdə ilk təhsilinə başlamış, burada Qurani-Kərimi xətm etmişdir. Sonra altı sinifli türk məktəbində oxumuş, tam orta təhsilini ərəbcə bitirmiştir. 1950-ci ildə Bağdadda hüquq fakültəsini bitirən Ə.Tərzibaşı təqaüd yaşınadək Kərkükdə vəkil işləmişdir (1, 148).

Bu cümlələrlə başladığı öcerkində Səkinə xanım Əta Tərzibaşının folklorşunaslıq, ədəbiyyatşunaslıq, publisistik fəaliyyətindən ətraflı şəkildə bəhs açmışdır.

Ayri-ayrı mənbələrə isnadən də bir daha Əta Tərzibaşının öz xalqının yolunda göstərdiyi fədakarlıqları görürük. Canı-qanı, ruhu ilə doğma türkman ellərinə bütün ömrü boyu xidmətdə olan alim həm də doğma Azərbaycanımıza qardaşlıq əlini uzatmış, İraq-Azərbaycan ədəbi-mədəni əlaqələrinin qurulmasına əvəzsiz töhfələr vermişdir. Onun adı təzkirəçi və folklorşunas alim kimi türk dünyasının tarixində dünya durduqca yaşayacaqdır.

### ƏDƏBİYYAT

- 1.Qaybaliyeva S. İraq-Türkman folklor mühiti. Bakı, Elm və təhsil, 2020
- 2.Paşayev Q. İraq-Türkman poeziya antologiyası. I cild, Bakı, Elm və təhsil, 2019
- 3.Paşayev Q. İraq-Türkman poeziya antologiyası. II cild, Bakı, CBS PP, 2021
4. Paşayev Q. Əta Tərzibaşının folklorşunaslıq fəaliyyəti. Bakı, 2016

